



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 25 (8904) CÜMƏ, 4 fevral 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham Əliyev ölkə gəncliyinə bəyan etdi: Heç bir kənar qüvvə işimizə qarışa bilməz



Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzi vaxtlarda isə tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşdülər.

Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan bu qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə, əlbəttə ki, İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.

Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkə

Bunu təkə biz yox, beynəlxalq reyting təşkilatları da açıqladıqları hesabatlarında qeyd edirlər ki, İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə res-

publikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyretləndirə bilib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini qəbul edən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irəliləyən inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun olaraq sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışıb.

Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü siyasət onun xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayıb ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur.

Bunu şərtləndirən digər amil isə iqtisadi müstəqillikdir. Son 19 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirir.

Ardı 4-cü sah.

Latviyanın Baş naziri: "Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da mövqeyinə sadıq qalacaq"

Milli Məclisin Sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb. O əmin olduğunu bil-

dirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildiren Baş nazir 15 il əvvəl iqtisadiyyat naziri kimi Azərbaycana səfər etdiyini xatırladı. O, ötən dövr ərzində Azərbaycanın böyük inkişafı yolu keçdiyini və bu gün geniş iqtisadi potensiala malik olduğunu vurğulayıb.

Ardı 2-ci sah.

Prezident İlham Əliyev gənclilərin çətin günündə də, xoş günündə də yanındadır



2021



2022

30 ilin həsrətinə son qoyan Vətən savaşının əks-sədası bütün dünyaya səs saldı.

Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərbi tarixə qəhrəmanlıq dastanı yazdı.

Cəmi 44 gün davam edən savaşda əsgər və zabitlərimiz təqribən 300 yaşayış məntə-

qəsini, o cümlədən 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdilər. Noyabrın 10-da imzalanmış üç-tərəfli sənədə isə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən Azərbaycana qaytarıldı.

Ardı 4-cü sah.

Azərbaycan parlamentində Şuşa Bəyannaməsinin təsdiqlənməsi Qarabağ Zəfərinin nəticəsidir

Bu günlərdə Azərbaycan parlamentində təsdiqlənən Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin məntəqəvi nəticəsidir. Türkiyə ilə Azərbaycan arasında minilliklərlə dayanan tarixi qaradaxlıq Şuşa Bəyannaməsi ilə yeni zirvələrə yüksələrək müttəfiqlik səviyyəsinə çatıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədr müavini doktor Sinan Demirtürk ifadə edib.

Türkiyənin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini heç zaman qəbul etmədiyini və Qarabağ Zəfərindən sonra Ermənistanla normallaşmanı ölkəmizin xarici siyasətinə uyğun həyata keçirdi-

yini diqqətə çatdıran alim deyib: "Həm keçmiş Qarabağ məsələsində, həm Qafqazdakı bütün proseslərdə, həm də Türkiyə və Azərbaycanın ortaq maraqlarının təmin edilməsində Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malik sənəddir".

Azərbaycan və Türkiyə parlamentlərinin bu Bəyannaməni təsdiqləməsinin müttəfiqliyimizin dünyaya bəyan edilməsi olacağını vurğulayan doktor Sinan Demirtürk əminliklə bildirib ki, bu sənəd, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı maraqların qarşılıqlı proseslər çərçivəsində əməkdaşlıq əlaqələrinin yeni məcraya yönəldəcəkdir. Qarabağ Zəfəri regionda normal inkişaf tərzini qəbul edən bütün tərəfləri inkişaf və tərəqqi yolunda əməkdaşlığa çağırır.

Koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün tədbirlər davam etdirilir

İki ildən artıq davam edən COVID-19-un qarşısını almağa çalışdığımız vaxtda, ondan da betər olan yeni ştamı cəmiyyəti üzücü ölümə hədələməyə başladı, ən çox da azyaşlılara, yeniyetmələrə "hücum" keçib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, fevralın ilk günlərində Azərbaycanda rekord yoluxma müşahidə olunub, hətta sutkalıq yoluxma 6600-ü ötib.

Havaların gah mülayim, gah soyuq, hər dəfə yağışlı və küləkli keçməsi, qışın son ömür payı olan kiçik çillənin şiltaqlığı "Omikron"un geniş yayılmasına səbəb olan əsas amillərdəndir. Son zamanlar dünya ölkələrinin əksəriyyətində koronavirusun yeni variantının çox sürətlə yayılması halları müşahidə olunur. Odur ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.

Ardı 7-ci sah.



Ermənistanın maliyyə ehtiyatları tükənmək üzrədir

Ölkə ciddi iqtisadi, ictimai-siyasi böhrana doğru sürətlə irəliləyir

Mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri və bunun ölkənin ictimai-siyasi həyatına necə təsir edəcəyi indi ən müxtəlif rəqəmlərlə şərh edilən gündəm mövzusuudur.

Artıq məlumdur ki, hakimi Vətəndaş Razılışması Partiyasından prezidentliyə namizəd yüksək texnologiyalar sənayesi naziri Vaqif Xaçatryan olacaq. Ermənistanın baş naziri Nikol Paşin-

yan hökumətin iclasında çıxışı zamanı deyib ki, onun namizədliyi parlamentin 65 deputatı tərəfindən irəli sürülüb.

Xatırladaq ki, ölkədə prezidentin xalq tərəfindən seçilməsi proseduru ləğv edilib. 2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçib. Ölkə prezidenti 7 il müddətinə parlament üzvləri tərəfindən seçilir. Prezident vəzifəsinə son 6 il ərzində Ermənistan daimi yaşayan, yalnız Erme-

nistan vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşa bitmiş şəxs seçilə bilər. Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz.

Amma baş nazirin özünə yaxın hesab etdiyini prezident vəzifəsinə gətirməsi və sonra onun fəaliyyətini istədiyi kimi yonələndirməsi elə də asan olmayacaq.

Ardı 8-ci sah.

◆ Dünya gündəmi

60 ölkə, 50 gəmi, 9 min hərbi

Yaxın Şərqdə irimiqyaslı dəniz təlimləri başlayıb




Hind okeanının şimal hissəsi, Ərəbistan dənizi və Qırmızı dəniz akvatoriyalarında, habelə İran və Oman körfəzlərində ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) başçılıq etdiyi IMX/CE-2022 irimiqyaslı beynəlxalq təlimləri start götürüb.

Bəhreynə başlayan və fevralın 17-dək davam edəcək manevrlərdə 50-yə qədər gəmi və 60 tərəfdaş ölkələrin təxminən doqquz min hərbi qulluqçusu iştirak edəcək. Belə geniş coğrafi əhatə dairəsi onunla izah edilir ki, bütün məşqlər qeyd olunan regionların bəzilərində hər il keçirilən digər döyüş hazırlığı tədbiri - Cutlass Express ilə birləşdiriləcək.

Ardı 8-ci sah.



Eqils LEVITS: "Latviya Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlıdır"



Fevralın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Eqils Levits ilə görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, Prezident Eqils Levits Milli Məclisin Sədri salamlayaraq Azərbaycanın Latviya üçün dost ölkə olduğunu vurğulayıb. O, ölkənin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Latviya Prezidenti ölkənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

İqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən danışıq Eqils Levits COVID-19 pandemiyasına qarşı mübarizə istiqamətində Latviyada görülən işlər və pandemiya ilə bağlı cari vəziyyət barədə Milli Məclisin Sədri ilə məlumat verib, Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair təşəbbüslərini yüksək qiymətləndirib. Azərbaycan və Latviyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edib. Sahibə Qafarova nümayəndə heyətinin göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviya Prezidentinə çatdırıb. S.Qafarova bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin Sədri kimi Latviyaya ilk səfəri olduğunu qeyd edib. Səfər çərçivəsində keçirilən gö-



rüşlərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, həmçinin parlamentlararası münasibətlərin inkişafına öz töhfəsini verəcəyini ümidvar olduğunu ifadə edib. Azərbaycan və Latviyanın dost və strateji tərəfdar ölkələr olduğunu deyən Milli Məclisin Sədri xalqlarımız arasında dostluq münasibətlərinin tarixinə nəzarət edib. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu söyləyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırlar.

İki ölkənin parlamentlararası münasibətlərinə toxunan Milli Məclisin Sədri qeyd edib ki, bu sahədə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var. S.Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Sahibə Qafarova 2021-ci ilin iyununda Latviya parlamentinin dostluq qrupunun nümayəndə heyətinin Azərbaycana səfərinə xatırlayıb. O, latviyalı deputatların ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın

Gəncəyə raket hücumları nəticəsində dağıdılmış əraziləri və işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində hər şeyi gözləri ilə gördüklerini deyib. Milli Məclisin Sədri dostluq qrupunun Xocalı soyqırımını, həmçinin Ermənistanın sərhədimizdə törətdiyi təxribatlarla bağlı bəyannatların, Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə onların dəstək və təbrik məktublarının Azərbaycanı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Söhbət zamanı Sahibə Qafarova 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımına barədə ətraflı məlumat verib.

Görüşdə Milli Məclisin Sədri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışıqda diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münasibətlər daha da möhkəmlənmişdir. Azərbaycanın Ermənistanla sülh və sabitliyin bərqərar olması istiqamətində özünə düşən vəzifələri yerinə yetirməlidir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Latviyanın Baş naziri: "Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da mövqeyinə sadıq qalacaq"



Əvvəli 1-ci səh.

Arturs Krişjānis Kariņš deyib ki, bu gün ölkəmiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksək xətlə inkişaf edir. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, bundan sonra da mövqeyinə sadıq qalacağını qeyd edib.

Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töhfələrini, COVID-19 global pandemiyasına qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Səmimi qəbul və ölkəmiz haqqında xoş sözlərə görə təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanın parlament sədri kimi Latviyaya ilk səfərindən məmnunluğunu bildirib və bu səfərin ölkəmiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini inamını ifadə edib.

Milli Məclisin Sədri Azərbaycan və Latviyanın dost və strateji tərəfdar ölkələr olduğunu vurğulayıb, ölkəmizin ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. S.Qafarova ölkəmiz arasında münasibətlərin bir çox sahələri

əhatə etdiyini söyləyib, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial olduğunu deyib. Bu gün Azərbaycanda Latviya investisiyaları üçün yaxşı imkanların olduğunu bildiren Milli Məclisin Sədri Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji zonası, sənaye, aqroparklar haqqında məlumat verib. Latviya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edib. Həmçinin hökumətlərarası komissiyaların fəaliyyətinin və biznes-forumlarının davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova Latviyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında da məlumat verib. Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər haqqında da danışıq Milli Məclisin Sədri bildirib ki, Azərbaycan bu Qələbə sayəsində ərazilərini 30 illik erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücünə hesabına yerinə yetirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla

Azərbaycan arasında münasibətlər artıq mövcud deyil. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannat münasibətləri son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanmışdır, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normalaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. S.Qafarova deyib ki, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışıq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.

Görüşdə Milli Məclisin Sədri, həmçinin regionda nəqliyyat və yeni kommunikasiya imkanları haqqında məlumat verib, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışıb. Sonda tərəflər maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığında parlament nümayəndə heyətinin Litvaya rəsmi səfəri başlayıb

Fevralın 3-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığında parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, Vilnius Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətinin Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkevičius, Litvanın Azərbaycandakı səfiri Egidijus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılaşıblar.

Səfər zamanı Milli Məclis Sədri Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.



Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladanka Andreyeva tərəfindən birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi BMT-nin Azərbaycanı rezident əlaqələndiricisi Vladanka Andreyeva və ombudsman Səbinə Əliyeva imzalayıblar. İmzalanma mərasimində hər iki qurumun nümayəndə heyətləri iştirak ediblər.

Memorandumun əsas məqsədi universall insan hüquqları dəyərlərinin, qanunun ailiyyətinin, gender bərabərliyinin, ayrı-seçkilikliyin qarşısının alınmasının və yaxşı idarəçiliyin təbliğ olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi və bütün səviyyələrdə insan hüquqları üzrə maarifləndirmənin təşviq edilməsinə dəstək verməkdir. Memorandumda qeyd olunan sahələr üzrə əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulub.

Anlaşma Memorandumuna əsasən, insan hüquqları sahəsində təhsil və maarifləndirmə sahəsində birgə layihələrin həyata keçirilməsi, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqələrin daha da gücləndirilməsi, bu mexanizmlər çərçivəsində verilən tövsiyələrin qiymətləndirilməsi və implementasiyasına, ombudsmanın institusional potensialının gücləndirilməsinə, insan hüquqlarının müdafiəsi üzrə milli strategiyaların hazırlanmasına və 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi'nin icrasına dəstək istiqamətində tədbirlər həyata keçiriləcək.

Fransalı jurnalistlər Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları barədə məlumatlandırılıb

Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Fransanın ERE TV media qurumunun jurnalistləri ilə görüş olub.

İdarənin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə QMI sədri Şeyxülislam Allahşükür Paşazadə fransalı jurnalistlərə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb. Ölkəmizdə mövcud dinlər, konfessiyalararası, habelə məzhəblərarası münasibətlər barədə fransız media mənsublarını ətraflı məlumatlandıraraq Şeyxülislam A.Paşazadə 44 günlük qələbivətli Vətən müharibəsi dövründə Zəfərini əldə edilməsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yürütdüyü kimi, xalqın demir yumruq kimi birləşməsinə konfessiyaların hamı birliyi xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.



Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətini yanlış təqdim olunması istiqamətində qaraxayma, ittihamlarla dolu təbliğat, əxəlxusus, dini müstəvidə münasibəti kimi təqdim olunması məsələsinə toxunan QMI sədri bildirib ki, bu, tamamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsinə, dünya bir-

liy tərəfindən tanınan öz ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hissələrdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır. Şeyxülislam A.Paşazadə 1988-ci ildən - münasibətlər barədə danışıq etibarən dəfələrlə, müxtəlif vasitəçilərə tərəflərini, əxəlxusus, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi missiyası ilə Erməni Apostol Kilsəsinin rəhbərləri ilə baş tutmuş görüşləri barədə məlumat verdi.

QMI sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, məscidlərə, digər dini mə-

məscid, kilsə, sinaqoqlar bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdırıb.

Sonra A.Paşazadə QMI-nin tarixi ilə bağlı sualı ətraflı cavablandırıb.

Görüşə görə təşəkkürlerini bildiren fransalı jurnalistlər QMI sədrinin Azərbaycanda mövcud dini konfessiyaya rəhbərləri və təmsilçiləri ilə bərabər onlarla görüşməsinin xüsusi minnətdarlıq qeyd ediblər. İşğaldan azad olunmuş Qarabağda səfər etdiklərini diqqətə çatdıraraq Fransız media nümayəndələri bilavasitə müşahidələrinin işıqlandırmaq niyyətində olduqlarını bildirdilər. Bakıda olduqları müddət ərzində müxtəlif dini mənsublarının ölkəmizdə rahat, azad və ibadətini həyata keçirdiklərini, insanların sınımsız xoşbəxtlik, fərəh şübhəsizə etdiklərini xüsusi qeyd ediblər. Görüşdə iştirak edən Azərbaycanlı dini konfessiyaların rəhbərlərinə ünvanlıqları suallara ətraflı cavablarını televiziyaların xüsusi reportajlarda, ayrıca veriliş şəklinə işıqlandırılacağı bildirən fransalı jurnalistlər hər bir ölkədə belə bir dinlərarası müht, harmoniyalı münasibətlərin arzu olduğunu qeyd etdilər. Aparıcı jurnalist dinlər, məzhəblər arasında belə nümunəvi münasibətlərin mövcudluğunun dövlətin yalnız tərəqqisinə xidmət

etməsi barədə qənaəti bölüşüb və hazırda dünyada qarşıdurma hallarının artdığı bir dövrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqinin vacib olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının katibi Aleksey Nikanorov, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski və Albaniya dini icmasının başçısı Robert Mobil çixış edərək Azərbaycanı ziyarət etməyi dini-mənəvi həyatın nümunəvi gerçəklikləri barədə danışıblar. Bir sıra kimi yaşadığı Azərbaycanı etnik və dini müxtəlifliyin ölkənin sərvəti kimi dəyərləndirdiyini, dövlətin dini icmaların diqqət və qayğı ilə əhatə etməsinə böyük nemət kimi qiymətləndiriblər. Dini icmaların təmsilçiləri hər zaman birlikdə, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində olmalarını məmnuniyyətlə qeyd etdilər, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın uğurlarının təməlinə duran dəyərlər arasında nümunəvi dinlərarası dialoq mühtininin olduğunu xüsusi vurğulayıblar.

Fransalı jurnalistlər səmimi görüşə, dolğun informasiyalı çıxışlara görə təşəkkür edib, xatirə fotoları çəkirdilər.

Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın müharibə zamanı istifadə etdiyi kasetli bombaların partlaması nəticəsində mülki şəxsin həlak olması ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, tarixi və mədəni, strateji əhəmiyyəti obyektin ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində həmin yerlərdə ciddi ziyan dəyib, çoxsaylı insan tələfatı və yaralanma halları baş verib.

Məlumdur ki, 2020-ci il oktyabrın 6-da gecə saatlarında münasibətlər zonasından uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı Yevlax rayonu ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru

kəməri də kaset tipli raket zərbələrinə məruz qalıb. Təəssüfə bildirilir ki, 2022-ci il fevralın 1-də gecə saatlarında Yevlax rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdü İsmayil Mikayılov məhz kasetli bombanın partlaması və çoxsaylı qəlpə yararı olması nəticəsində həyatını itirib.

Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən törədilmiş çoxsaylı müharibə cinayətlərinin acı nəticələrini mülki əhali hələ də yaşamaqdadır. Ermənistanın partlamamış silahları, mina və mühərribənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini verməkdən imtina etməsi isə daha çox tələfata səbəb olmaqla, insan hüquqlarına ciddi təhdid olaraq qalır.

Bu baxımdan beynəlxalq təşkilatlar, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarını regionda sülhə maneə yaradan Ermənistanın törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq.

REGİONLAR



Naxçıvan MR-də müasir səhiyyə infrastrukturunu quruculuğu ötən il də davam edib

Naxçıvan Muxtar Respublikasında ən müasir səhiyyə infrastrukturunu yaradıb. Ötən il tikilərək və ya yenidən qurularaq istifadəyə verilən, müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, həkim ambulatoriyaları, feldşermama məntəqələri insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gəyiyə və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şəhur və Şahbuz Rayon Gəyiyə və Epidemiologiya şöbələrinin, Şəhur rayonunun Şəhriyar, Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəm və Dirmis kəndlərində həkim ambulatoriyası binaları

nın, Şəhur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa Rayon Gəyiyə və Epidemiologiya Şöbəsinin, Ordubad Rayon Uşaq Xəstəxanası binalarının və Babək rayonunun Göynük kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılıb.

2021-ci ildə muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili, Naxçıvan Muxtar Respublikası Gəyiyə və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə isə, ümumilikdə, 9 avtomobil verilib.

Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilib.

Sosial layihələr çərçivəsində 2021-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 466 cərrahi əməliyyat aparılıb.

Dövlət Toxum Fondu toxumluq sahələrin monitorinqini aparır

Dövlət Toxum Fondu tərəfindən 2021-ci ildə ölkəyə Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı 80 ton "Qrom", 100 ton "Tanya" və 160 ton "Aleksiç" sortları omlaqla, ümumilikdə, 340 ton elit buğda toxumu idxal olunub.

Fermer və təsərrüfat sahibləri tərəfindən alınan "Qrom", "Tanya" və "Aleksiç" buğda toxumları ölkənin müxtəlif regionlarında ekilib.

Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə

nəzarət tədbirləri həyata keçirilir. Belə ki, toxum ekilmiş sahələrə baxış keçirilir, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyələr verilir. Hazırda bölgələrdə monitorinq işləri davam etdirilir.

Qeyd edək ki, P.P.Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şəh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücmə qabiliyyətinə malikdir və sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınmışdır.

Laçınlılar heyvandarlığı yenidən inkişaf etdirəcəklər

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvafiqi məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci il yanvarın 1-1 tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 41 min 368 baş iribuynuzlu heyvan, 140 min 159 baş qoyun və keçi, 21 min 964 arı ailəsi, 81 min 124 ev quşu və 1669 baş at olub. İl ərzində rayonda 104 baş inək və düyü sünü mayalandırılıb. 2021-ci ildə 14 min 391 sentnerət, 113 min 123 sentner

süd və 3 milyon 118 min ədəd yumurta istehsal edilmişdir. Ötən xüsusi çəkisində inək və qoyun eti, südün xüsusi çəkisində isə inək və çamiş südü əsas yerləri tutub.

Qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naçınlar Laçından bu yerlərə gətirilir. Laçın rayonu 28 il işğal altında qaldığından ötən dövr ərzində laçınlı köçkünlər mal-qaranı Taxtakörpü ərazisində saxlamağa məcbur qalmışdır. Laçın işğaldan azad edilməsi rayonda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlığın yenidən inkişafına səbəb olacaqdır.

Göygölün dəyişən təkə adı deyil

Son illər regionlarımızın siması tamamilə dəyişmişdir. Kənd yolları yenidən qurulmuş, yaşayış məntəqələri qazlaşdırılmış, su təminatı yaxşılaşmış, rabitə infrastrukturunu müasir tələblərə cavab verəcək səviyyədə yenilənmişdir. Ən əsası, bölgələrdə qeyri-neft sektorunun inkişafı sahəsində yeni iş yerləri açılmışdır.

Belə rayonlardan biri də Göygöldür. Son illər rayonda qazanılan uğurlara nəzər salanda görmək olur ki, göygöllülər daha böyük hədəflər uğrunda çalışırlar. Keçən ilin göstəriciləri də bunu sübut edir.

Öncə onu qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci il ərzində iş adamlarına 40 layihə üzrə 3 milyon manatdan çox güzəştli kredit verilmişdir. Keçən il arıçılıqla məşğul olan 431 təsərrüfat sahibinə 8626 arı pətəyinə görə 86,2 min manat subsidiya verilməsi üçün məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində daxil edilmişdir.

İstehsalat gəltdikdə, ötən il rayon Cari ilin məhsulu üçün də rayonda zəmin yaradılıb. Belə ki, indiyə qədər 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəşildir.

Rayonda investisiya qoyuluşu əvvəlki illərə nisbətən xeyli artmışdır. Cari ilin məhsulu üçün də rayonda zəmin yaradılıb. Belə ki, indiyə qədər 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəşildir.

Rayonda investisiya qoyuluşu əvvəlki illərə nisbətən xeyli artmışdır. Cari ilin məhsulu üçün də rayonda zəmin yaradılıb. Belə ki, indiyə qədər 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəşildir.

Rayon üçün il-ildən uğurlu gəlir



sahiblərinə subsidiya ödənilmişdir. Cari ilin məhsulu üçün də rayonda zəmin yaradılıb. Belə ki, indiyə qədər 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəşildir.

Rayonda investisiya qoyuluşu əvvəlki illərə nisbətən xeyli artmışdır. Cari ilin məhsulu üçün də rayonda zəmin yaradılıb. Belə ki, indiyə qədər 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəşildir.

Keçən il rayon ərazisində yeni istixanalar da yaradılmışdır. Belə ki, əhalinin il boyu təzə tərəvəz məhsulları ilə təminatı və ixrac üçün Quşqara kəndi ərazisində Famil Nə-



sibov tərəfindən 2 hektar ərazidə müasir tələblərə cavab verən istixana istifadəyə verilmişdir.

Rayonda gəlirli sahə olan arıçılığın inkişafı diqqət mərkəzindədir. Təkcə 2021-ci ildə 431 arıçıya saxla-dıqları 8626 arı ailəsinə görə 86260 manat subsidiya ödənilmişdir.

Tarixən üzümçülük rayonlarından olan Göygöl rayonunda bu sahənin dirçəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonda kiçik üzümçülük təsərrüfatları yaradılır. Onların hər birinin sahəsi təxminən 3 hektar olacaqdır.

Son bir neçə ildə aparılan abadlıq və yenidənqurma işləri nəticəsində Göygöl rayonunun siması başdan-başa dəyişmişdir. Rayonda abadlıq və quruculuq işləri keçən il də davam etdirilmişdir. İl ərzində Göygöl şəhərinin əksər küçələrinə asfalt döşənmə, Gəncə-Üçtəpə-Firuzabad avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır.

Mollacəlilli kəndində isə əhalinin telefon və internet xidmətlərinə olan tələbatlarını ödəmək üçün 168 nömrəlik telefon stansiyası, həmçinin 448 nömrəlik elektron ATS quraşdırılmışdır. 270 nəfərə telefon xətti çəkilmişdir. Söz düşmüşkən qeyd edək ki, rayon ərazisində telefona və internetə ehtiyacı olan abunəçilərin tələbatını ödəmək üçün 792 portluq yeni internet avadanlıqları alınaraq quraşdırılmışdır. Çaykənd kəndində tutumu 316, Hacimləlik qəsəbəsində 396, Mollacəlilli kəndində 220, Yeni Qızılca kəndində 352, Qırıqlı kəndində 624, Pənahlılar kəndində 116, Yeni Zəd kəndində 300 nömrəlik elektron ATS-lər istifadəyə verilmişdir.

Kəndlərdə su problemi də həll olunur. Belə ki, 2021-ci il ərzində Balçılı, Quşqara və Nadil kəndlərində subartezian quyularının qazılmasına başlanılmışdır.

Sabir ƏLİYEV, "Azerbaycan"

Təbii ehtiyatların tükəndiyi bir vaxtda əhalinin ərzaq təhlükəsizliyinin təminatı bu gün ən vacib məsələlərdən biridir. Bu problemin həlli, ilk növbədə, aqrar sahəyə dövlət dəstəyinin artırılmasıdır ki, ölkəmizdə də bu istiqamətdə çox böyük işlər görülür.

Nəticədə daxili bazarın idxaldan asılılığını azaldılması, yerli istehsalın artırılması istiqamətində həyata keçirilən tədbirlər faydasız qalmır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan rayonlardan biri də Goranboydur. Son illər rayon üzrə aqrar sahədə qazanılan uğurlar onu deməyə əsas verir ki, təsərrüfat sahibləri dövlətin verdiyi bütün imtiyazlardan maksimum istifadə etməklə daha çox məhsul istehsalı uğrunda əllərindən gələni əsirgəmirlər. Keçən il əldə edilən uğurlar buna misal ola bilər. Yekun göstəriciyə görə, əvvəlki ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalının dəyəri 6,8 faiz artaraq 124 milyon 894,4 min manat təşkil etmişdir. Bunun 48 milyon 459 min manatlığı heyvandarlığın, 76 milyon 435,4 min manatlığı isə bitkilik məhsullarının payına düşmüşdür.

Keçən il rayonda ekilmiş texniki bitkilərin əkin sahələrinin həcmi 5194,8 hektar olmuşdur ki, onun da 2647,3 hektarını pambıq, 13,5 hektarını şəkər çuğunduru, 2525 hektarını dən üçün günəbaxan, 8 hektarını tütün təşkil etmişdir. Kartofun əkin sahəsi 475 hektar olmaqla əvvəlki ilə müqayisədə 1, tərəvəz bitkilərinin əkin sahəsi 1527,9 hektar olmaqla əvvəlki ilə nisbətən 236,7, bostan bitkilərinin əkin sahəsi 114 hektar olmaqla əvvəlki ilə nisbətən 4 hektar çox olmuşdur. Əkin sahələrinə çəkilən zəhmət hədəf getməmiş, bol məhsul götürülmüşdür. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz çox

Goranboyly fermerlər daxili bazarı daha çox yerli məhsullarla təmin etməyə çalışırlar



kartof, 17,7 faiz çox tərəvəz, 2,6 faiz çox meyvə və giləmeyvə yığılmışdır.

Rayonda istixanalarda da bol məhsul yetişdirilmişdir. Bu sahədə Qızılca qəsəbəsində 15 hektar ərazidə 4-cü nəsil yeni istixana kompleksi-"Kaskad Aqro"-nun payı daha çox olmuşdur. Ümumiyyətlə, il ərzində rayonda 1003,5 ton tərəvəz məhsulları yığılmışdır ki, bu da əvvəlki ilə nisbətən 0,3 faiz çoxdur.

Goranboy rayonunda heyvandarlığın inkişafı üçün əlverişli şərait var. Bu şəraitdən istifadə edən rayon heyvandarları hər il məhsul istehsalında yüksək göstəricilərə nail olurlar. Rayon səviyyəsində heyvandarlarla lazımı kömək göstərilir. Məsələn, belə kömək sayəsində Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq qaramal südlük və damazlıq heyvandarlıq kompleksinin nəzdində süd məhsullarının emalı müəssisəsi və damazlıq qoyunçuluq təsərrüfatı yaradılmışdır. Hazırda rayonda 40,4 min baş qaramal, 203,8 min baş davar saxlanılır. Keçən il heyvandarlar diri çəkiddə 4995,8 tonət, 43060,1 ton süd, 23053 min ədəd yumurta, 405,2 ton yun istehsal

etmişlər ki, bunlar da əvvəlki ildəkindən xeyli çoxdur.

Təsərrüfat sahibləri cari ilin bol məhsulu üçün də yaxşı bünövrə qoymuşlar. Belə ki, 27307 hektar sahədə şum qaldırılmışdır və bu, əvvəlki ilə müqayisədə 2207 hektar

çoxdur. 2020-ci ilə müqayisədə arpa toxumu səpini 14470 hektarda aparılmışdır ki, bu da əvvəlki ildəkindən 1105 hektar artıqdır.

S.ƏLİYEV, "Azerbaycan"

Ağcabədili gənclər rayonun və ölkənin ictimai həyatında fəal iştirak edirlər

Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününün 25 illiyinə həsr olunmuş "Azərbaycan Gəncləri - Azərbaycanın Gələcəyi" devisi altında ümumrayon tədbiri keçirilmişdir.

Öncə gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi yad edilmişdir. Sonra Vətən müharibəsi iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət, media və digər sahələrdə çalışan gənclərin iştirakı ilə onlayn tədbirə başlanılmışdır.

Ümumrayon toplantısının giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Rüşad Quliyev açaraq məruzə ilə çıxış etmişdir. Vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Gəncləri Günü ilə bağlı 1997-ci il fevral ayının 1-də sərəncam imzalamışdır. 1996-cı il fevralın 2-də isə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Həmin tarixdən etibarən 25 ildir ki, ölkəmizdə hər il fevral ayının 2-si Gənclər Günü kimi qeyd olunur.

Sonra Ağcabədi İntellektual Klubunun kapitanı, İtaliyanın Venesiya şəhərində

yerləşən Ka Foskari Universitetinin magistratura pilləsi üzrə təhsil alan Ferid Aboşzadə, Vətən müharibəsinin iştirakçısı Elgün Həsənov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova məruzə ətrafında çıxış etmişlər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gəncləri təbrik edərək bildirmişdir ki, əsas Ulu Öndər tərəfindən qoyulan Gənclər Günüdür hər il ölkəmizdə, eyni zamanda qeyd olunması gənclərə olan etimaddən irəli gəlir. R.Hüseynov xüsusi qeyd etmişdir ki, gənclər Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, dövlətimizin sabahıdır. Bu gün vətənimizin gələcəyi olan gənclərimiz yüksək vətənpərvərlik ruhuna, mübarizlik keyfiyyətlərinə malikdir. Onlar Vətən müharibəsində nəyə qadir olduqlarını bir daha sübut etdilər.

Tədbirin sonunda Rafil Hüseynov rayon ictimai-siyasi və idman həyatında fərqənlənmiş bir qrup gəncin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edildiyini bildirmiş və onlara uğurlar arzulamışdır.

Lazım QULİYEV, "Azerbaycan"

Bağbanlı qəhrəmanlarını unutmur

Qubanın Bağbanlı kəndində şəhidlərin adına yaradılan bulacaq kompleksinin açılışı olub.

Qəsəbənin mərkəzindəki kompleksdə Birinci və İkinci Qarabağ savaşlarının şəhidləri İqbal Bədəlov, Rövşən Mütləlimov, Seymur Qocayev və Nizami Aydemirovun xatirə lövhələri qoyulub.

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və qazi-lərin iştirak etdikləri açılış mərasimində dualar oxunub, qəhrəmanlıq mahnıları səsləndirilib. Şəhidlərin valideynləri qarşısında çıxış edənlər vurğulayıblar ki, torpaq quğulların çiyində Vətən olur. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbiçilərimiz qanları, canları bahasına torpaqlarımızı 30 illik işğaldan azad ediblər. Onların qəhrəmanlığı heç vaxt unudulmıyacaqdır.

Bağbanlılar isə öz hamkəndliləri ilə fəxr etdiklərini, onların fədakarlığını zaman-zaman yaşadacaqlarını bildiriblər. Şəhid anaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğıkeşlikdən söhbət açaraq kompleksin yaradılmasında əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Akif ƏLİYEV, "Azerbaycan"

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunu layihələrdən daha birinin tikintisinə start verilib.

Söhbət 2021-ci il oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşasından gedir.

Yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı sərəncamla təsdiq olunmuş "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpaası layihəsi" çərçivəsində həyata keçirilib.



Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaqdır. Yol çiyənlərinin hər iki istiqamətdə 3,75, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil

edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinat divarı inşa olunacaqdır.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır. Belə ki, xüsusi texnikalar-

dan istifadə olunmaqla yararsız qurunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol ya-tağı hazır olan hissələrdə yol əsa-

sının tikintisi, bərabər olaraq bəzi hissələrdə isə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 süötürücü boru, 8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa, yolboyu avtomobil dayanacaqlarının və digər infrastrukturun inşası aparılacaqdır.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcəkdir.



Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır



● Qarabağ Azərbaycandır!



ŞUŞA - qalibiyyətin rəmzi

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Şuşa bizim üçün qalibiyyətin rəmzidir. Azərbaycan xalqı 2022-ci ilə də qələbə vətəni ilə yaşayacaq. Prezident bu il "Şuşa ili" elan etməklə bütün dünyaya azərbaycanlıların uğurlu bir müjdi verdi. Əgər bu gözəl məkanın azadlığı haqq savaşımızda Qələbənin xoş sorağı idisə, "Şuşa ili" də azad yurdlarımızda başlanmış bərpə-quruculuq tədbirlərinin tənətidir.

Qarabağın intibahı

Qarabağın tacı olan Şuşa həm də azad torpaqlarımızın dirçəlişinin simvoluna çevrildi. 270 il əvvəl Pənahlı xan tərəfindən Şuşanın təməli qoyuldu və bura qədim mədəniyyət mərkəzi kimi Azərbaycanın və bütün Cənubi Qafqazın həyatında çox mühüm rol oynadı. Bu illərdə şəhər çox böyük inkişaf yolu keçdi.

Bənzərsiz tarixi görkəmi və formalaşdırıldığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu cənnət mekən yitirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazdı. Şuşa Üzeyir bəy Hacıbəyli, M.Nəvvab, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Cəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül kimi böyük şəxsiyyətləri yetişdirən formalaşdırdı. Bu ilin "Şuşa ili" adlandırılması həm də görkəmli şəxsiyyətlərimizin irsinə verilən böyük dəyərdir.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin quruculuğuna dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Elm, təhsil, mədəniyyət xadimlərimizin xatirəsinə əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. "Şuşa ili" həm də Heydər Əliyevin milli dövlətçilik kursuna sədaqətini ifadə edir.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına başlandı. Tarix və mədəniyyət abidələrinin bərpası yönündə işlər görüldü və bu proses davam etdirilməkdədir.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu gün şəhərin ehtiyatı simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. Qısa müddətdə Şuşanın baş planı hazırlandı. Böyük şairimiz Molla Pənahlı Vaqifin büstü və muzey-məqbərə kompleksini öz ilkin görkəmində bərpa edildi. Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları oldu. Buradakı tarixi, dini və memarlıq incələrinin bərpası prosesi sürətlə davam etdirilir. Cidir düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poezi-

ya Günlərinin təşkilatçısı olan bərpası Şuşanın işğaldan bir neçə il əvvəlki xoş, firavan günlərinin qayıdışı deməkdir. Yaddaşımızda bir çox milli dəyərlərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşdi. Azərbaycanın hər yerindən, dünyanın azərbaycanlılar yaşayan bütün məkanlarından ülvüyyət şəhərinə doğru hamar, cənnətə aparan yollar başlandı.

Bütün bunlar sonsuz sevinc, fərəh hissi doğurur. 2020-ci ilin mayında Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi bu gözəl diyarın mədəni və tarixi mirasına diqqət və qayğının parlaq təəcəssümü oldu. Ötən il dövlət rəhbərimizin Şuşaya verdiyi dəfə sefer etməsi də cənab İlham Əliyevin burada görülməsinə işlə diqqətindən irəliləyir. Ölkə rəhbərinin Şuşaya hər gəlişi böyük layihələrin icrası, açıqlar, təməlləşmə mərasimləri, tunellərin, avtomobil və dəmir yollarının, elektrik yarımsənəyalarının istifadəsi ilə yekunlaşır.

2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərini ziyarət etdilər. Şuşa şəhərini səfər edərkən "Zəfər yolu"nun açılışında iştirak edənlər, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyublar. Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində aparılan işlərə diqqət ayrıldı. İyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəy-naməsi imzalandı. Azərbaycanın tanınmış şəxsiyyətləri - xan qızı Nətvənin, Bülbülün və Üzeyir bəy Hacıbəylinin heykəlləri ziyarət edildi. Azərbaycan və Türkiyə prezidentləri Şuşada "Xan qızı" buladığına oldu. Və möhtəşəm bir tədbir - Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cidir düzündə" adlı kompozisiya təqdim edildi. May ayında "Xarıbülbül" musiqi festivalı keçirildi. "Şuşa" yarımsənəyalarının açılışları oldu. May ayında "Xarıbülbül", avqustda "Qarabağ" hotelləri istifadəyə verilib. Bundan başqa, yeni məscidin,

1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub, xan qızı Nətvənin sarayına baxış keçirilib.

Qarabağın intibahı tarixin əvvəlki dövrlərində olduğu kimi, yene də Şuşadan başlandı. Şuşa şəhəri müasir dövrimizdə olduğu kimi, əsrlər əvvəl də Azərbaycanın dövlətçilik tarixində, xalqımızın azadlıq mübarizəsində mühüm rol oynayıb. "Şuşa ili" bu tarixə nəzər salmaq, öyrənmək, onu dünyaya tanımaq üçün gözəl bir imkan olacaqdır.

Sənət inciləri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin intibahı" və "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi.

Bu sərgilərdə nümayiş olunan rəsm və heykəltaraşlıq nümunələri ziyarətçiləri sevinc və kədərlə, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Sərgidə nümayiş etdirilən əsərlərdə əsas mövzu Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus mühiti ilə fərqli nəsillərdən və cərəyanlardan olan rassamların və heykəltaraşların dünyagörüşünə böyük təsir edib.

Şuşada açılan sərgidə Büyükəğa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rahmanzadə, Nadir Abdurrahmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Məyusəy Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Burada Qarabağın mənşələri, edibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularını gəncişni tapıb. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin "Məclisi-üns", Xalq rəssamı Səttar Bəhlulzadənin "Yuxarı Daşaltı", Əməkdar rəssam İlna Kostinanın "Qarabağ zənginliyi", Leyla Əliyevanın "Xarıbülbül" əsərləri, Faiq Hacıyev

vin "Qarabağ atı", Orxan Nəbizadənin "Qarabağ gözəli" kimi heykəltaraşlıq nümunələri və digər əsərlər nümayiş olunub.

Şuşadakı Xalçaçılıq Qalereyasında "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi.

Yenidən doğma diyarında nümayiş etdirilən bir çox tanınmış nəsilləri Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhəlinin həyat tərzini əks etdirən damğa naqışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naqışlı və süjetli xalçalar - "Vəni", "Zili", "Çələbi", "Ləmpə", "Mali-beyli", "Qasımşuğu", "Oyan məclisi" və digərləri aiddir. İri ölçüsü, müqəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə "Ləmpə" dəst xalçası xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi. Sənət inciləri "Yenidən doğma diyar" adlı sənət inciləri təqdim edildi.

Heydər Əliyev Fondu tərəfindən Şuşada "Yaddaş. Fotoqrafik tarix" sərgisi də təşkil edildi. Fotoqrafik Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təəcəssüm etdirir. Ziyarətçilərə həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edildi.

Bu gün xalqımız öz adını, tarixdəki yerini, ucalığını hansısa sözlərlə deyil, real əməlləri ilə ifadə edir. Həyatın mənasını qurub-yaratmaqda, dünyanı gözəlləşdirməkdə, insanlığa fayda verməkdə görür.

İradə ƏLİYEVA,
"Azərbaycan"

● Tarixdə iz qoyanlar

Qarabağın döyünən ürəyi qədim Şuşada ta qədimdən xanımlar arasında da ədəbiyyata, təhsilə, mədəniyyətə, musiqiyə, incəsənətə və digər həyatı əhəmiyyətli sahələrə meyl güclü olmuşdur. Şuşanın məşhur şəxsiyyətlərindən olan Səfərlə bəy Vəlibəyovun qızı Nigar xanımın maarifçilik fəaliyyəti buna bariz nümunədir.

Maarifçi qadın



İtirən Nigar atasının bibisi oğlu, tanınmış yazıçı Süleyman Sani Axundovun köməyi sayəsində bacısı Sürəyaya ilə birlikdə dövlət hesabına pansionatda yerləşdirilib.

1912-ci ildə Nigar xanım Bakıda Müqəddəs Nina qadın məktəbində 8 illik təhsilini müvəffəqiyyətlə başa vuraraq Qafqaz Tədris Dairəsi tərəfindən ev müəlliməsi vəzifəsinə təyinat almışdır. Seçdiyi sənətə ürkədən bağlanan 18 yaşlı Nigar xanım Vəlibəyova və Bakı Şəhər Dumasına müraciətindən sonra 2-ci rus-tatar qadın məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, hər birində 36 və 18 şagird olan 1-ci və 3-cü bölmələrdə rus dili və hesab dərslərini tədris etmişdir.

Təşkilatçılığı və peşəkərliliyi ilə seçilən, habelə tədrisin keyfiyyətini yüksəldilməsi sahəsində uğurları ilə diqqət çəkən Nigar xanım Vəlibəyova 1919-cu il sentyabrın 29-dan 2-ci qadın türk məktəbinin müdiri vəzifəsinə

irəli çəkilməmişdir. Nigar xanım dövrün çətinliklərinə baxmayaraq, habelə hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə azərbaycanlı ailələrin qız övladlarının təhsilə cəlb olunmasına çalışmışdır. Onun teki və məsləhəti ilə yaxından tanış olduğu və ünsiyyətə olduqca aillələrdən vaxtilə təhsil almış xanımların övladları, nəvə-nəticələri Nigar xanımın bu milli təəssübkeşliyini minnətdarlıq hissi ilə xatırlayırlar.

Nigar xanım Əmir bəy Zəkəriyyə bəy oğlu Aslanovla ailə həyatı qurmuşdur. Əmir bəyin atası Zəkəriyyə bəy də dövrün tanınmış pədaqoqlarından olmuşdur. Çox təəssüf ki, repressiya məsinin daha kəskin işlədiyi 1938-ci ildə Nigar xanım da daxil olmaqla, bütün ailə repressiyaya məruz qalmışdır.

Azərbaycanda təhsilin inkişafında, savadsızlığın aradan qaldırılmasında, xüsusilə qadınların təhsilə, məktəbə cəlb edilməsi işində əvəzsiz zəhmətli olmuş pədaqoq, repressiya qurbanı Nigar xanım Vəlibəyova xalqımız tərəfindən unudulmur, adı və maarifçilik fəaliyyəti böyük hörmət və ehtiramla xatırlanır.

Rahman SALMANLI,
"Azərbaycan"

● Məşhur nəsillər

Bədəlbəyililər

Bədəlbəyililər Şuşanın yalnız bu şəhərdə deyil, bütün Azərbaycanda tanınmış nəsillərindən biridir. Bu nəslin istedadlı və vətənpərvər övladları müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Onlar öz şərəfli soyaqlarını Azərbaycanda maarifin, mədəniyyətin, incəsənətin, elmin inkişafında əvəzsiz xidmətləri ilə tarixləşdiriblər.




Bədəl bəy Bədəlbəyli



Əhməd bəy Bədəlbəyli



Əfrasiyab Bədəlbəyli



Şamsi Bədəlbəyli



Fərhad Bədəlbəyli

...Şuşalı Bəşir bəy Əzizə xanım 1875-ci ildə dünyaya gələn oğullarına Bədəl bəy adını veriblər. İlk təhsilini molla yanında alan Bədəl bəy sonralar şəhər realni məktəbində və Qori Müəllimlər Seminarı yanında oxuyub. Sonra Şuşada müəllimlik edib. Elə o vaxtlardan fədakar maarifçilərimizdən biri kimi tanınmış. Xalq arasında təhsilin vacibliyini təbliğ edib.

Bədəlbəyililər Şuşanın bir çox tanınmış nəsilləri ilə qohum olublar. Bədəl bəyin anası Əzizə xanımın dahi bəstəkar Üzeyir bəyin anası Şirinbəyim xanımın bacı idilər. Bədəl bəy Bədəlbəyli isə məşhur Qacar nəslindən olan Rəhimə xanımla evlənib.

XX əsrin əvvəllərində Bakıya köçüb. Bədəl bəy bu şəhərdə otuz beş il rus-müsləman məktəbinin müdiri olub. O, yalnız pədaqoqi fəaliyyəti ilə tanınmayıb. "Nicat" cəmiyyətinin ən fəal üzvlərindən olub. Azərbaycan teatrının inkişafı uğrunda çalışan ziyallarımla bir sırada dayanan Bədəl bəy xalası oğlu Üzeyir bəyin "Leyli və Məcnun" əsərində Məcnun, İbn Salam rollarını mehərrətə ifa edib.

Bədəl bəy Bədəlbəyli 1932-ci il sentyabrın 12-də vəfat edib.

Bəşir bəyin digər oğlu - Əhməd bəy də XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərib. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Hüseyinqlu Sarabski, Hüseyin Əbrəhimski, Mirzəzadə Əliyev, Hüseyinəğa Hacıbəyov və digər sənət fədailəri ilə tərəf-müqabil, həm də dost olub.

Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası tamaşaya hazırlananda Leyli roluna ifaçı tapmaq problemi qarşılandı. Çünki kişilərin belə səhnəyə çıxmasına qarşı çıxan bir cəmiyyətdə teatrın qapıları qadınların üzünə bağlı olub.

Üzeyir bəy xalası oğlu Əhməd bəyə müraciət edib. O zaman Əhməd bəy Bədəlbəyli tələbə idi, ən böyük arzusunda çatmaq, müəllim olmaq üçün oxuyurdu. Ancaq teatrı da çox sevirdi, həm də sevimli xalası oğlunun sözünü yer salmayıb. Leyli kimi səhnəyə çıxan Əhməd bəy tanınmamaq üçün aşıfşalardadı "Miri" yazdırıb. Özünə Ağdamski təxəllüsünü götürüb.

On iki il qadın geyimində səhnəyə çıxıb. "Leyli və Məcnun"da Leyli, "Əsl və Kərəm"də Əsl, "O lemasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnet, "Rüstəm və Söhrəb"da Təhmine, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və başqa əsas rolları ifa edib.

1920-ci illərin əvvəllərində orkestrdə tar çalıb. 1934-cü ildən ömrünün sonunadək, yəni 1954-cü il aprelin 1-dək Əhməd Ağdamski pədaqoqi fəaliyyətlə məşğul olub. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Bədəlbəyililərin sonrakı nümayəndələri də ata, babaları kimi, xalqın çox sevin ziyalları, görkəmli sənətkarlar kimi tanınıblar. Bədəl bəyin oğlu Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində dünyaya göz açdı. 1912-ci ildə 6-cı rus-müsləman məktəbinə daxil olub. 1917-1924-cü illərdə Bakıdakı 1-ci Realni məktəbində oxuyub.

Təhsilini 1924-cü ildə Azərbaycan Dövlət Türk Musiqi Texnikumunda davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin lisaniiyyət şöbəsinə daxil olub. O, 1925-ci il mayın 22-də texnikum tələbələri tərəfindən səhnəyə qoyulmuş "Arşın mal alan" operetnasını müşayiət edən orkestrdə ikinci skripkalının konsertmeysteri kimi çıxış edib.

İyirmi yaşında iken Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi Əfrasiyab Bədəlbəylinin parlaq istedadından xəbər verib. O, həm müqəmməl violino, həm tar ifaçısı olub.

1930-cu il mayın 15-də isə türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul edildi. Bəstəkar həmin illərdə "Almaz", "1905-ci ildə", "Yaşar", "Qorxu", "Hacı Qara", "Müsyö Jordan" əsərlərinə musiqi bəstələyib.

1934-cü ildə Leningrad (indiki Sankt-Peterburq) şəhərinə yollanıb. N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə daxil olub. Həm təhsil alıb, həm də Leningrad Opera və Balet Teatrının bəstəkarı V.Dranışnikovun rəhbərliyi altında dirijor assistenti kimi çalışıb. 1938-ci ildə təhsilini başa vurub, Bakıya qayıdıb.

O, otuz üç yaşında yazdığı "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazıb. Bir çox dram tamaşasına musiqi bəstələyib.

Əfrasiyab Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyanın direktoru və bədii rəhbəri işləyib, Azərbaycan radio komitəsinin musiqi redaksiyasına başçılıq edib, milli musiqi sənətimizin təbliği ilə məşğul olub. O, neinki musiqiçi, eləcə də ədəbiyyatçı və dilçi kimi də böyük nüfuz qazanıb. 1939-cu ildə qardaşı Turqut Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli "Tərlan" balet-nağılı bəstələyib. 1968-ci ildə isə bu iki qardaş birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında R.Mustafayev bəstələdiyi "Aydın" operasına libretto yazıblar.

"Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adlarına layiq görülmüş Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Bədəl bəyin 1911-ci il fevralın 23-də Şuşada dünyaya gələn, Şamsi adını verdiyi oğlu da Bədəlbəyililər nəslinin adını ucaldıb.

1927-ci ildə Azərbaycan Pədaqoqi Texnikumunu bitirib. 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalıb. Cəfər Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışıb. 1930-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri, 1932-ci ildən 1942-ci ilədək Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərib.

1933-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskva şəhərində işləməyə göndərilib. 1936-cı ildə geri dönüb. Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verib.

1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər işləyib. 1949-1956-cı illərdə M.Mağomayev adına Azərbaycan Dövlət Filarmoniyanın direktoru və bədii rəhbəri vəzifəsində çalışıb. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru təyin olub. 1976-cı il oktyabrın 28-də Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilib. 1978-ci ildə Şamsi Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində "Dostluq" teatri yaradılıb.

Əməkdar incəsənət xadimi, Xalq artisti Şamsi Bədəlbəyli 1987-ci il mayın 23-də vəfat edib, Bakıda Fəxri ziyabında dəfn olub.

Məmməd Əhməd oğlu Ağdamski (Bədəlbəyli) 1934-cü il oktyabrın 20-də Ağdaşda dünyaya gəlib. Orta məktəb illərindən mühendis-neftçi olmaq istəyib. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. Təyinatla "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinə göndərilib. Qırx ildək orada müxtəlif vəzifələrdə çalışıb. O, həm də elmi araşdırmalarla məşğul olub.

SSRİ neft sənayesi əlaçısı, SSRİ ixtirəçisi döş nişanları alıb, neft hasilatının artırılmasına həsr olunmuş işləri 1981-ci il ümumittifaq müsabiqəsində birinci yerə tutub və Mendeleyev adına diplomla təltif edildi, fəxrlilə ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qalibi olub. Əməkdar geoloq fəxri adına, "XX əsrin tanınmış neftçisi" Beynəlxalq Diplomuna layiq görülüb.

Əhməd bəyin digər oğlu Telman Ağdamski 1936-cı il avqustun 6-da Ağdaşda dünyaya gəlib. 1957-ci ildə tələbə iken Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlayıb. Sonralar həmin institutun aspiranturasında oxuyub.

Kimya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Telman Ağdamski 11 dərəcə vəsitininin, 100-ə qədər elmi əsərin müəllifidir.

Fərhad Şamsi oğlu Bədəlbəyli 1947-ci il 27 dekabrda Bakıda dünyaya gəlib. 1965-1969-cu illərdə U.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1969-1971-ci illərdə P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

F.Bədəlbəyli Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kubla, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələrdə qastrol səfərlərində iştirak edib. 1986-1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədri-nin birinci müavini olub. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. Professor Fərhad Bədəlbəyli U.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



Koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün tədbirlər davam etdirilir

Əvvəlki 1-ci səh.

Bu baxımdan yeni ştamın spesifik xüsusiyyətlərini nəzərə alaraq test strategiyalarında, karantin müddətlərində, xəstələrin müəhəddə və müalicə metodlarında dəyişikliklər edilir.

Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, test nəticəsi müsbət olan şəxslərin və onlarla sıx təmasların təcrübə müddəti ölkəmizdə yanvarın 24-dən etibarən 14 gündən 7 günə endirilib. Həmçinin yoluxanların 7 günə qədər azaldılmış karantin müddəti ayın 24-dən əvvəl test nəticəsi müsbət olanlara da şamil edilir.

"Omikron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq, vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstəricilərə əməl etmək tövsiyə olunur. Həmçinin yoluxanların 7 günə qədər azaldılmış karantin müddəti ayın 24-dən əvvəl test nəticəsi müsbət olanlara da şamil edilir.

"Omikron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq, vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstəricilərə əməl etmək tövsiyə olunur. Həmçinin yoluxanların 7 günə qədər azaldılmış karantin müddəti ayın 24-dən əvvəl test nəticəsi müsbət olanlara da şamil edilir.


Mütəxəssis sözlərinə görə, karantin müddəti bitdikdən sonra koronavirusun əlamətləri qalarsa, bu, ətraf mühit üçün o qədər də təhlükəli deyil: "İnfeksiyon proses başa çatdıqdan sonra bəzi

əlamətlərin qalması ətrafdakılar üçün təhlükə yaradır. Amma "postkovid" sindromu da məlumdur. Bəzən xəstəlik ağır keçədiyi üçün immuniteti zəif olanlarda 14 günlük təcrübə müddətindən sonra da virusun aktivliyi aşkar edilir. Lakin bu, istisna haldır. Belə xəstələr çoxluq təşkil etməsələr də, əsasən xəstəxana şəraitində müalicə alırlar. Testlərin nəticələri pozitiv çıxsın belə onların yoluxduruculuq qabiliyyəti yüksək olmur".

Karantin müddətinin azaldılmasına, cəmiyyətdə koronavirusun gücdən düşməsinə münasibət bildiren Təyayr Evvazovun dediyinə görə, bu, əsasən kütləvi immunitetin formalaşması ilə əlaqədardır: "Əhalinin xeyli hissəsi ya xəstələndi, ya da peyvənd olunaraq immunitet qazanıb. İmmuniteti bir qədər də yüksəltmək üçün, xüsusən də risk qurumlarına aid olanların "buster" doza vurulması tövsiyə olunur. Yalnız bu yolla xəstəliyin yoluxanların sayını azaltmaq olar. Əsas odur ki, xəstəxanaya cəpəpəyil və reanimasiya şöbələri yüklənməsin".

Həkim Nəsimi Bağiyev isə bildirir ki, ölkədə vaxsın olunanların, eləcə də xəstəliyə yoluxanların sayının ciddi surətdə artması karantin müddətinin artırılmasına, hətta uşaq bağçalarının, orta məktəblərin, ali təhsil ocaqlarının müvəqqəti bağlanmasına səbəb ola bilər. Çünki "Omikron"un yeni ştamına yoluxan xəstələrdə infeksiya sürətlə yayılırsa da, xəstəlik qisməddəti olur. Əksər hallarda xəstələr 7-10 gün müddətində sağalır. Araşdırmalar müəyyən edib ki, 7 gündən sonra xəstə digərlerini, ümumiyyətlə, yoluxdurmur. Təcrübəni itqisadi olduğu kimi, həm də sosial çətinlikləri var. İşə 14 gün gedə bilməyən vətəndaşlara bəzi hallarda psixoloji gərginlik yaranır, onların işə adaptasiyası çətinləşir. Ona görə də mütəxəssislər realıqları nəzərə alaraq, "Omikron"la mübarizə tövsiyələrinə ciddi yanaşmağı, təcrübə müddətinin azaldılmasını doğru və mühüm addım hesab edirlər.

Həkim-ekspert Rafael Bayramov bildirir ki, "Omikron"un yeni variantı yuxarı tənəffüs yollarında "Delta"ya nisbətən daha sürətli çoxalır. Yaxşı tərəfi odur ki, ağıciy toxumasında 10 dəfə aşağı sürətlə yayılmağa meyillidir. Bu da o deməkdir ki, pnevmoniya kimi ağırlaşmalara səbəb olmur. Bu xəstəliklərin əsas ağırlaşmaları ağıciy iltihablanmasıdır. Bu xəstəliyi bir dəfə keçimisinizsə, ikinci dəfə yoluxanda orqanizminiz onunla yad bir virus kimi davranmır. Odur ki, ikinci dəfə bu xəstəliyi daha yüngül keçirir. Buna baxmayaraq,



raq, maskadan istifadə və gigiyenik qaydalara əməl etmək, məsafə gözləmək və peyvənd olunmaq vacibdir.

UST bildirir ki, "Omikron"un yeni əlavə şəxsi hesab edilən və ilk dəfə ötən ilin dekabrında aşkarlanan BA-2 artıq dünyanın 40-dan çox ölkəsində yayılıb. Yeni şəxsin daha çox mutasiyası var. Bir sözlə, "Omikron" sanki bölünüb, ikilənib. Alimlər klassik Cənubi Afrika "Omikron"undan fərqli olaraq, yeni ştamın ikilənməsinin xəstəliyi identifikasiya etməyi çətinləşdirdiyini bildirir. PZR testlər virusun S zülalını ayırd edə bilir, ona görə də hazırda nə qədər insanın koronavirusa yoluxduğunu deqiç biləmir. Xəstələrin 60 faizinin "Omikron", 40 faizinin "Delta" ştamına yoluxduğunu ehtimal edilir. ABŞ və Britaniya mətbuatında "Omikron"u və onun yeni qolunu "görməz virus" adlandırdılar. Yanvarda "Omikron"un yeni ştamı Çində də təsbit edildi. Hindistanda dövr edən "ata" "Omikron" yox, "bala" "Omikron"dur. Bu genomun yayıldığı ölkələrə nəzər salmaq kifayətdir ki, "Omikron"un bir yox, üç variantının olduğu təsdiqlənmiş. İsraili alim Şay Fleyson hesab edir ki, BA-2 daha sürətli yoluxdurucudur. Amma immunitetin ona necə reaksiya göstərməsi hələ məlum deyil. Ona görə də "Omikron" özü şəxələndikcə yeni qolların fevral ayında daha pik yoluxmaya səbəb olacağı proqnozlaşdırılır. Aprel dövrü virus səngiyəcəkdir. Hər şey insanların kütləvi immunitetinin nə səviyyədə olmasına asılı olacaqdır.

Buna görə də ölkəmizdə dövlət səviyyəsində nəzərdə olan COVID-19 pandemiyası və onun yeni variantlarına qarşı mübarizədə qabaqcı tədbirlər görülür, maarifləndirmə və vaksinasiya işləri gücləndirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və tövsiyələrinə ciddi əməl etmək işə hər kəsin vətəndaşlığı borcudur. İki növbədə, peyvəndləmədən heç kəs yayınamamalıdır. Üçüncü ildir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın və cəfakəs səhiyyə işçilərinin mübarizə apardığı COVID-19 belasındən yaxa qurtarmaq üçün neinki üçüncü, məsləhət olarsa, hətta dördüncü doza peyvənd vurdurmağa da hazır olmaq lazımdır.

Rəhman SALMANLI,
"Azərbaycan"

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 03.02.2022
Ümumi yoluxanların sayı	676 426
Yeni yoluxanların sayı	6 113
Ümumi sağalanların sayı	633 994
Yeni sağalanların sayı	3 267
Aktiv xəstə sayı	33 635
Ümumi test sayı	6 208 402
Yeni test sayı	17 272
Ümumi ölümlərin sayı	8 797
Yeni ölümlərin sayı	18

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	03.02.2022
Ümumi vaksinaların sayı	12 114 431
Sübu ərazidə vaxsın vaksinaların sayı	38 436
1-ci doza vaksinaların sayı	5 239 838
2-ci doza vaksinaların sayı	3 080
3-cü doza vaksinaların sayı	4 746 927
1-ci doza vaksinaların sayı	1 921
2-ci doza vaksinaların sayı	1 921
3-cü doza vaksinaların sayı	33 435

"Azərenerji" ASC 220 kV-luq "Xızı KES-Pirəkəşkül KES" EVX-nin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə açığ tender elan edir

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza-de, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yeni tender təklifləri olan zərflərin açılışı gündündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə et-

məklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiq edilmiş sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiq edilmiş sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;

- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaqdır;
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiq edilmiş sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən tərcümeyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);
- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 mart 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifini isə 06 aprel 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına Tender və müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 07 aprel 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır. Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası

"3D mobil xəritə" sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq "Azərişiq" ASC-də tətbiq edilir

"3D mobil xəritə" "Ağıllı şəhər", "Ağıllı kənd", "Ağıllı həllər" konsepsiyasının baza elementlərindən biri hesab olunur.

"Azərişiq" ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, "3D mobil xəritə" sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün "Azərişiq" ASC üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala, Balakən və s.) 2800 kilometrlik məsafədə çəkilmişlər aparılıb və zəruri bütün koordinatlar müəyyən-ləşdirilib.

"3D mobil xəritə" sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilmiş xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.

"3D mobil xəritə" sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qi-



mətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi "Azərişiq" ASC tərəfindən irəliləyici addım kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun olaraq,

Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə "Azərişiq" ASC tərəfindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur.

"3D mobil xəritə" sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq "Azərişiq" ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarını gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaqdır.

"Azərenerji" ASC 220 kV-luq "Qobu" ES - "Pirəkəşkül" KES EVX-nin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə açığ tender elan edir

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza-de, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yeni tender təklifləri olan zərflərin açılışı gündündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiq edilmiş sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiq edilmiş sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaqdır;
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiq edilmiş sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən tərcümeyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);
- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 mart 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifini isə 06 aprel 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına Tender və müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 07 aprel 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır. Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası

"Azərenerji" ASC 330/220/110/10 kV-luq "Qobu" YS-da və 330/220/110/10 kV-luq "Yaşma" YS-da 220 kV-luq APQ-nin hərəsində 1 ədəd yuvanın quraşdırılması işlərinin satın alınması üzrə açığ tender elan edir

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza-de, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yeni tender təklifləri olan zərflərin açılışı gündündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işlər üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiq edilmiş sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiq edilmiş sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaqdır;
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiq edilmiş sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasını təsdiq edən tərcümeyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);
- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 mart 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifini isə 06 aprel 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına Tender və müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 07 aprel 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır. Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası



“Azərenerji” ASC 220 kV-luq “Xızı KES-Yaşma YS” EVX-nin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə açığ tender elan edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza- da, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIB33020019441024659102

VÖEN: 9900000421

Bank: “Kapital Bank” ASC Mərkəz Filialı

Kodu: 200026

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılış günündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqədi sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqədi sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;

- sifarişçinin podratçıya təqdim elədiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə alınmayacaq;

- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiqədi sənədlər;

- iddiaçı şirkətin çox təcrübəli, peşəkar mütəxəssislərinin olmasına təsdiq edən tərcüməyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);

- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 mart 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifini isə 06 aprel 2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına Tender və müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri 07 aprel 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edə-cək iddiaçıların e-məllərinə müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Sama-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

Lillik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefonla zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

B İ L D İ R İ Ş

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə elan edilmiş “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınmasına dair keçirilmiş açığ tenderin qalibləri Tender komissiyasının qərarına əsasən “Sedef Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti və “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti müəyyən olmuşdur.

28 yanvar 2022-ci il tarixdə hər 5 (beş) müəssisə ilə satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin struktur idarələrinə tələb olunan polad təbəqələrin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 15 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti struktur idarələri üçün tökmə sahəsinə lazım olan malların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 10 fevral 2022-ci il saat 16:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1053.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti struktur idarələri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 10 fevral 2022-ci il saat 16:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1053.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərliyi və kollektivi iş yoldaşları Telman Məmmədova bacısı

GÜLŞÜM MƏMMƏDOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznle başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyaset Heyəti və kollektivi SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasimova anası

GÜLŞÜM XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznle başsağlığı verir.

Ədliyyə nazirinin müavini Ceyhun Həsənov və Penitensiar xidmətin kollektivi xidmətin Maliyyə-iqtisadiyyat idarəsinin rəisi Sərxan Xəlilova atası

FİRİDUN MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznle başsağlığı verir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi SOCAR-ın vitse-prezidenti Süleyman Qasimova anası

GÜLŞÜM XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznle başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektivi komissiyanın İqtisad elmləri üzrə Ekspert Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor Süleyman Qasimova anası

GÜLŞÜM XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznle başsağlığı verir.

Aydın Əliyev SOCAR-ın vitse-prezidenti Süleyman Qasimova anası

GÜLŞÜM XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznle başsağlığı verir.

◆ Dünya gündəmi

60 ölkə, 50 gəmi, 9 min hərbiç

Yaxın Şərqdə irimiqyaslı dəniz təlimləri başlayıb

Əvvəli 1-ci səh.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının başçısı vitse-admiral Bred Kuper təlimlərin birgə əməliyyatların keçirilməsi zamanı Amerika Hərbi Dəniz Qüvvələrinin müxtəlif ölkələrdən olan bölmələrlə birləşməsinin səviyyəsini artırmağa imkan verəcəyini bildirib. Vitse-admiralın dediyi kimi, bu tədbir Birləşmiş Ştatların regiondakı müttəfiqləri ilə əlaqələrini gücləndirəcək.

Manevrlər üçün təxminən 2,5 milyon kvadrat mil (təxminən 6,5 milyon kvadrat kilometr) ərazini əhatə edən və 20 ölkənin ərazi sularına daxil olan saə ayrılıb. Maraqlıdır ki, təlimlər zamanı bu regionda 3 on dər və gəmiçilik üçün təhlükəli olan Hörmüz, Bab-əl-Mandeb boğazları və Süveyş kanalından istifadə olunacaq.

Təlimlərə rəhbərlik birbaşa Kuper tərəfindən həyata keçiriləcək, onun müavinləri isə Pakistan və Böyük Britaniyadan olan kommodorlardır.

IMX/CE-2022 təlimlərində iştirak edən bütün bölmələr dörd əməliyyat qrupuna bölünüb. Qruplara Birləşmiş Ərəb Əmirlik-



ləri, Misir, Keniya və Oman başılıq edirlər. Təlimlərin əsas məqsəd təhlükəsizliyin təmin edilməsi və minalanmış sərhədlərin aradan qaldırılması məqsədilə əməliyyatların aparılması zamanı dənizdə qonşuların idarə olunması vərdişlərinin təkmilləşdirilməsidir.

Bundan başqa, “Task Force X” adlı beşinci hədəf qrupu da yaradılıb və o, pilotsuz aparatların işə salınmasını və bu cür əməliyyatlarda sını intellektin tətbiqini işləyib hazırlayacaq. Bu proqram çərçivəsində on ölkənin 80-

dən artıq pilotsuz uçuş aparatından istifadə olunur.

Məlumatla görə, bu cür təlimlərdə son dövrlər ərəb dövlətləri ilə fəal münasibət quran İsrail ilk dəfədir ki, iştirak edir. İndiyədək Təl-Əviv hərbi-dəniz manevrləri planında yalnız ABŞ-la əməkdaşlıq edib. Hazırkı təlimlərdə iştirak etmək üçün İsraildən tədbirə raket kateqləri və döyüş dalğıclarının bölmələri gəlib.

Rizvan HİLALOĞLU,
“Azərbaycan”

Ermənistanın maliyyə ehtiyatları tükənmək üzrədir

Ölkə ciddi iqtisadi, ictimai-siyasi böhrana doğru sürətlə irəliləyir

Əvvəli 1-ci səh.

Çünki cəmiyyətdə indiki hakimiyyətdən, o cümlədən Paşinyandan böyük narazılıq var və əhali onun idarəçiliyinin davam etməsinə qarşıdır. Xüsusən də yeni ildən başlayaraq sosial-iqtisadi böhranın daha da dərinləşməsi hakim komandanın durumunu ağırlaşdırır. İqtisadi, siyasi və hərbi böhranın dərinləşməsi Paşinyanın əleyhinə işləyir.

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər ödənin gün narazılıqları daha da artırır. Hökumət isə problemlərin qarşısında acizdir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı tam şəkildə xarici dövlətlərin inhisarındadır və ölkəyə qoyulan sərmayələr yalnız xaricdə yaşayan erməni lobbisi tərəfindən idarə olunduğu üçün böyük siyasi gərginlik hökm sürür.

Paşinyan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsinin həllinə nail ola bilməməsi də erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olur. Siyasi ekspertlər bu vəziyyətin aradan qaldırılmasını yeganə yoldu Ermənistanı təcrübə vəziyyətinə salmış Paşinyan rejimini devirməkdə görürlər.

Siyasi analitik Manvel Qaspyan hazırda cinayətçar qrupun hökuməti idarə etdiyini bildirir. O, vurğulayıb ki, bu cinayətçar dəstənin yürütdüyü siyasət hər ödənin gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycanla sərhədə göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbiç yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Paşinyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu

yaxşı bilir. Qeyd olunur ki, hazırkı durum sosial partlayışla nəticələnə bilər.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan isə deyib ki, hazırkı hakimiyyət nümayəndələrinin yalan vədləri gündən-günə üzə çıxır və daha böyük yalanlarla əvəz olunur. Onun sözlərinə görə, 2021-ci il üçün Ermənistanın sosial-iqtisadi göstəriciləri nəşr olunub. Bu, vəziyyətin hansı həddə olduğunu göstərir: “Beləliklə, bir daha sübut olunur: Ermənistanda həyat keyfiyyəti aşağı düşməkdə davam edir, eyni zamanda yoxsulluq artır və sosial problemlər kəskinləşir. Ermənistanda işçilərin təxminən dörd-dəbir hissəsi minimum əməkhaqqı ilə işləyir. 2020-ci ildə müqayisədə 2021-ci ildə minimum aylıq əməkhaqqı, o cümlədən dövlət qulluqçularının əsas əməkhaqqı artmayıb, minimum istehlak səbətinin

Elçin CƏFƏROV,
“Azərbaycan”

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
azreklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,
539-72-39,
Məsuliyyətli katib - 539-43-23,
Məsuliyyətli müavinləri - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnməsi,
“Azərbaycan Nəşriyyatı” MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5252
Sifariş 290
Qiyməti 40 qəpik